

# MƏŞĞƏLƏ-10

İmmunpatologiya.İmmunçatışmazlıq.

Yüksək həssaslıq reaksiyaları

(allergiya).Dəri-allergik reaksiyalar.

İmmundiaqnostika,

immunprofilaktika və immunterapiya.

Vaksin və immun zərdablar.

## Məşğələnin planı:

I. Müəllimin giriş sözü, davamiyyətin yoxlanılması

II. Müzakirə olunan suallar və müvafiq slayd, cədvəl, ləvazimatların nümayishi

1. İmmun çatışmazlıqlar: anadangəlmə (birincili) və qazanılmış (ikinhcili)

2. Anadangəlmə çatışmazlıqlar:

- T-limfositlərin çatışmazlığı

- B-limfositlərin çatışmazlığı

- T- və B-limfositlərin çatışmazlığı

- Komplement sisteminin çatışmazlığı

- Faqositlərin çatışmazlığı

3. Qazanılmış immun çatışmazlıqlar:

- B-limfositlərin çatışmazlığı

- T-limfositlərin çatışmazlığı

4. Autoimmun xəstəliklər

5. Allergik xəstəliklər:

- I tip yüksək həssaslıq reaksiyası; anafilaktik tipli: anafilaksiya, atopiya, dərman allergiyası

- II tip yüksək həssaslıq reaksiyaları (sitotoksik tipli):

- III tip yüksək həssaslıq reaksiyaları (immunkompleks tipli).

- IV tip yüksək həssaslıq reaksiyaları (ləng tipli, infeksiyon allergiya, təmas (kontakt) allergiya, dərman allergiyası)

6. İmmunoprofilaktikanın prinsipləri: vaksinlər və immun zərdablar

7. İmmunoterapiyanın prinsipləri

8. İmmun zərdablar, alınması və tətbiqi

## *Yüksək həssaslıq reaksiyaları - allergiya*

*Bəzi hallarda* - antigenin orqanizmə daxil olması və ya yeridilməsi zamanı əmələ gəlmış anticisimlər onlara qarşı zəif həssaslıq göstəririrlər.

Lakin antigenlə təkrar təmasdan sonra ikincili cavab daha intensiv olur.

Məlum olmuşdur ki, antigenlər heç də həmişə, onların həssaslığını zəiflədən anticisimlərin əmələ gəlməsini stimulyasiya etmirlər.

*Müəyyən şəraitdə əmələ gəlmış anticisimlər orqanizmə təkrar daxil olmuş antigenlə qarşılıqlı təsirdə olduqda orqanizmin həssaslığı artır, yəni yüksək həssaslıq reaksiyası baş verir.*

**Belə yüksək həssaslıq** - anormal hiperergik reaksiyaların induksiyasına səbəb olaraq, özünü patoloji proses kimi və birbaşa immunoloji tolerantlığın əksinə göstərir.

Əsasını təbii fizioloji mexanizmlər təşkil edən və orqanizm üçün təhlükəli reaksiyalarla nəticələnən bu qeyri-adi yüksək həssaslıq - allergiya (yun. *allos-özgə+ergon-təsir*), bu reaksiyalara səbəb olan antigenlər isə allergenlər adlandırılmışdır.

**Allergiya** - immun sistemin yüksək həssaslığı olub, əvvəllər orqanizmi sensibilizasiya etmiş allergenlərin, orqanizmə təkrar təsiri nəticəsində baş verir.

**Bu reaksiyaların klinik təzahürləri** - gözlərdə sancı, qaşınma, ödem, zökəm, örə, asqırma, öskürmə və s. əlamətlərdir;

Allergik reaksiyaların inkişafında - immunoloji, patokimyəvi və patofizioloji mərhələlər ayırd edilir:

İmmunoloji mərhələdə - allergenə cavab olaraq, ona qarşı həssas hüceyrələr, spesifik anticişimlər və immun kompleks əmələ gəlir.

Patokimyəvi mərhələdə - allergik reaksiyaların əmələ gəlmə mexanizmində əsas rol oynayan iltihab mediatorları və bioloji aktiv aminlər sintez olunur.

Patofizioloji mərhələdə - allergik reaksiyaların özünə məxsus klinik mənzərəsi müşahidə edilir, bu zaman allergiyanın klinik əlamətləri polimorf olur və müxtəlifliyi ilə seçilir.

*Allergiyanın birinci təsnifatı - amerikalı allerqoloq R.Kuk (1947) tərəfindən verilmişdir;*

*bu zaman - allergiya reaksiyalarının inkişaf etmə vaxtı əsas götürülmüş və 2 tipi:*

*- ani tipli yüksək həssaslıq (ATYH),*

*- ləng tipli yüksək həssaslıq (LTYH) ayırd edilmişdir.*

*ATYH - allergenlə təkrar təmasdan 20-30 dəq sonra,*

*LTYH - 6-8 saat və daha gec baş verir.*

*ATYH və LTYH - mexanizminə və klinikasına görə fərqlənir:*

◆ *ATYH humoral immun mexnizmlə* - spesifik anticislərin sintezi (B-limfosit-vasitəli) nəticəsində inkişaf edir;

◆ *LTYH hüceyrə immun mexanizmlə* - hüceyrə immun reaksiyalardan (T-limfosit-vasitəli) asılı olaraq inkişaf edir.

**ATYH** - ilk dəfə fransız fizioloqları Ş.Riše və P.Porte (1902) tərəfindən öyrənilmişdir;

onlar dəniz anemonunun (aktinii) toksininə qarşı antitoksik immuniteti öyrənərkən anafilaksiya (yun. ana-əks+phylaxis-müdafia) və ya anafilaktik şok fenomenini qeyd etmişlər;

bunun üçün əvvəlcədən immunizasiya olunmuş itin vena daxilinə təkrar olaraq, letal dozadan dəfələrlə az dozada toksin yeritmişlər, bu zaman itdə kəskin sistem reaksiyası damarların spazmı, kollaps baş vermiş və nəticədə it ölmüşdür.

immunizasiya olunmamış heyvana həmin dozada toksin yeridildikdə, yalnız yerli iltihab reaksiyası müşahidə (buna görə 1913-cü ildə Ş.Riše və P.Porte, Nobel mükafatına layiq görülmüşdür) olunmuşdur;

fransız immunoloqları M.Artyus və M.Breton (1903) - qeyritoksiki antigenlə (at qanı zərdabına qarşı, dovşan-dan presipitədici zərdab alarkən) işləyərkən **yerli allergik reaksiyanın** bir formasını qeyd etmişlər;

**onlar müəyyən etmişdir ki** - antigenin (at qanı zərdabı) birinci inyeksiyasından sonra dovşanın dərisində elə bir reaksiya olmur, yaxud zəif olur;

lakin həmin antigenlə təkrar inyeksiyadan sonra - dəridə (iyənənin yerində) infiltrasiya, hemorragik reaksiya və damarların nekrozu inkişaf edir;

onlar bu reaksiyanı - **“yerli anafilaksiya”** kimi qeyd etmiş və **Artyus fenomeni** adlandırmışlar, bu tədqiqatdan sonra M.Artyus belə qənaətə gəlmışdır ki, **anafilaksiya** zülalın toksikliyi ilə yox, immunoloji xü-susiyyətinin nəticəsi olaraq inkişaf edir.

**LTYH** - ilk dəfə R.Kox (1890) tərəfindən qeyd edilmişdir;

***o müşahidə etmişdir ki*** - vərəmlə yoluxmuş heyvanların (dəniz donuzu, ağ siçan və s.) dərisinə, vərəm bakteriyaları kulturasından alınmış endotoksin (tuberkulin) yeritdikdən 1-2 gün sonra qranula formasında yerli iltihab inkişaf edir;

***bu sinaq*** - intakt (yoluxmamış) heyvanlarda qoyulduqda, reaksiya zəif və qısa müddətli olmuşdur;

***bu tip allergiya*** - infekcion allergiya, təmas allergiyası və s. şəklində baş verir.

*Allergiya reaksiyalarının molekulyar mexanizmi öyrənilidikdən sonra - təsnifata bir daha baxılmışdır; ingilis immunoloqları F.Gell və R.Kumbs (1968) tərəfindən 4 yüksək həssaslıq tipləri:*

- anafilaktik (I tip),*
- sitotoksik (II tip),*
- immun kompleks (III tip),*
- hüceyrə-vasitəli (IV tip)*

*I-III ani tipli yüksək həssaslıq - anticisimlərlə ( $IgE$  və  $IgG$ ), IV long tipli yüksək həssaslıq - sesibilizasiya olunmuş T-limfositlərlə (limfoid-makrofaqal) reallaşır; sonralar yeni bir tip autosensibilizasiya (V tip) - hüceyrə səthində olan antigenlərə qarşı spesifik anticisimlərlə əmələ gələn yüksək həssaslıq (məsələn, timus vəzinin hipreaktivliyini - Qreyvs xəstəliyi) ayırd edilmişdir.*

## I tip - anafilaktik tip:

**bu tip yüksək həssaslıq** - allergenin, tosqun və bazofil hüceyrələrin səthinə adsorbsiya olunmuş IgE və IgG4 ilə qarşılıqlı təsirindən əmələ gəlir;

***IgE-vasitəli yüksək həssaslıq reaksiyası da adlandırılır;***


***IgE və IgG4*** - tosqun və bazofil hüceyrələrə qarşı reaksiya vermə qabiliyyətinə görə reagin də adlandırılır;

***IgE-nin sitofillik xassəsi*** - molekulunun Fc-fraqmenti nahiyyəsində xüsusi reseptorların olması ilə əlaqədardır;

***IgE-nin*** - makroorqanizmin öz hüceyrələrinə birləşmək xüsusiyyəti - homositotropluq adlanır;

***digər anticisimlər*** (IgM, IgG) - yad hüceyrərlə birləşir, yəni onlar - heterositotropdur.

Antigenin (allergenin)  
selikli qışadan keçməsi



*I tip yüksək həssaslığın (anafilaktik tipin) - inkişaf mexanizminin sxemi*

***İgE-vasitəli yüksək həssaslıq reaksiyasının klinikası*** - əsasən anafilaksiya və atopik xəstəliklər fonunda baş verir, tək-tək hallarda kəskin allergik məxmərək (örə) və angionevrotik ödəmlə müşaiyət olunur.

***Anafilaksiya*** - ani tipli yüksək həssaslığın ən ağır forması kimi təzahür edir və bronxların spazmı, vazodilitasiya, hipotensiya (şok), ödəm və s. kimi xarakterik simptomlar inkişaf edir, bəzən letal sonluqla qurtarır;

***yüksək həssaslıq vəziyyəti*** - allergenlə birinci temasdan 7-14 gün sonra formalaşır və illərlə saxlanılır;

***sistemli anafilaktik şok*** - orqanizmə allergenlərin hər hansı bir yolla (dərialtı, parenteral, inhaliyasiya və s.) daxil olması nəticəsində inkişaf edə bilir;

***əlamətlər*** - orqanizmlərdə fərqli olur, bu, mediatorların ifraz olunma sürəti, miqdarı və həssaslıqla əlaqədardır.

***anafilaksiya*** - aşağıdaki kliniki əlamətlər formasında təzahür edir:

- dəri forması (səpgi, eritema, örə, angioödem);
- tənəffüs forması (təngnəfəslik, rinoreya, disfoniya, fitli nəfəs, yuxarı tənəffüs yolları ödemi, bronxospazm, apnoye, asfiksiya);
- ürək-damar forması (taxikardiya, aritmiya, damar kollapsı, miokard infarktı);
- qastrointestinal forma (ürəkbulanma, qusma, qanlı ishal, sancı şəklində ağrular);
- neyropsixiki forma (qicolmalar, psixomotor oyanma, həyacanlanma, gicəllənmə).

◆ ***dəri, tənəffüs və ürək-damar sistemləri əlamətləri*** - da-ha çox rast gəlinir.

**Atopiya** (yun. *atopia-qəribə, qeyri-adi*) - *ırsi meyilliyyə malik, IgE-vasitəli yüksək həssaslıq reaksiyasıdır*, özünü yerli əlamətlərlə - *allergik rinit (ot qızdırması), konyuktivit, bronxial astma, Kvinke ödemi, ekzema və s. kimi biruzə verir*;

**bu reaksiya** - *ətraf mühitdə (məişət tozu, bitki tozcuqları, heyvan tükləri və s.) və ya bəzi qidalarda (qoz, findiq, yumurta və s.) olan spesifik allergenlərlə induksiya olunur*;

**əksər atopiyalı xəstələrdə** - *müvafiq allergenlərlə dəri sinağı qoyulduqda ani tipli yüksək həssaslıq baş verir*;

*əvvəllər bu fenomendən istifadə etməklə passiv dəri anafilaksiyası törətməklə (Kyustner-Prausnits sinağı) allergiyaya diaqnoz qoyulurdu.*

## II tip - sitotoksik tip:

*bu tip yüksək həssaslıq* - fərdin somatik hüceyrələrinin membranında olan və ya sonradan adsorbsiya olunmuş allergenlərə qarşı əmələ gəlmış anticisimlərin ( $IgG$  və  $IgM$ ), onlarla birləşməsi nəticəsində əmələ gəlir;

### *hüceyrələr müxtəlif mexanizmlərlə:*

- komplement-asılı sitolizlə,  
- immun-vasitəli faqositozla,  
- anticisim-asılı hüceyrə sitotoksikliyi ilə məhv edilir;  
anticisimlər, Fab-la - allergenlə, Fc-lə - komplement komponentləri ( $C1 \rightarrow C4 \rightarrow C2 \rightarrow C3$ ) ilə birləşir;  
anafilatoksin ( $C3a, C5a$ ) və komplementin membrana həmləedici kompleksinin ( $C5-C9$ ) əmələ gəlməsi - komplement-asılı sitolizə səbəb olur.

*makrofaqlar - Fc-lə birləşərək opsonizasiya (C3b, anti-cisimlə) olunmuş hüceyrələri faqositozla məhv edilir;*

*T-killer limfositlər - Fc-fraqmenti ilə birləşərək hüceyrələri sitotoksikliklə məhv edirlər;*

*makroorqanizmdə - kütləvi sitolizin nəticəsinə uyğun kliniki əlamətlər inkişaf edir;*

*AB0 sistemində və ya Rh-amilində - uyuşmayan qanköçürmə zamanı hemolitik xəstəliyin əmələ gəlməsini misal kimi göstərmək olar;*

*bəzi dərman preparatlari - haptenlər (penisillin, fena-setin və s.) eritrositlərin, leykositlərin, trombositlərin sət-hinə birləşir, bu zaman autoanticisimlərin (İgG4) hüceyrələrlə qarşılıqlı təsiri, onların hemolizinə səbəb olur;*

*dərmanla induksiyalaşmış - hemolitik anemiya, qranulositopeniya, trombositopeniya kimi əlamətlər baş verir.*


### III tip - immunkompleks tip:

*bu tip yüksək həssaslıq* - orqanizmə külliü miqdarda allergen yeridildikdə və ya daxil olduqda baş verir, allergenə qarşı - əmələ gəlmış **anticisimlər** (*IgG, IgM*) onunla immun kompleks əmələ gətirir;

**normada immun kompleks** - faqositlər tərəfindən effektli şəkildə orqanizmdən eliminasiya olunur;

yüksək konsentrasiyada dövr edən **antigen-anticisim kompleksi** tez bir zamanda orqanizmdən çıxarıla bilmir, nəticədə - qan damarları endotelində, böyrək yumaqçıqlarında, oynaqlarda və digər toxumalarda immun kompleks çöküntüsü əmələ gəlir;

**toxumalarda tutulub qalmış immun kompleks** - komplement komponentlərini aktivləşdirir və faqosit hüceyrələri (makrofaq və neftrofilləri) ora cəlb edir.




*III tip yüksək həssaslığın (immunkompleks tip) inkişaf mexanizminin sxemi*

#### **IV tip - hüceyrə-vasitəli tip (LTYH):**

*bu tip yüksək həssaslıq - allergenlə sensibilizsiya olunmuş Th-limfositlərin, makrofaqları aktivləşdirməsi və hüceyrə immunitetini stimullaşdırmasından ibarət - limfoid-makrofaqlı reaksiyadır;*

*ATYH-dən fərqli olaraq - antigenin təkrar daxil olmsından 24-48 saat sonra inkişaf edir;*

*reaksiyanın inkişafını - mikroorqanizmlərin və helmintlərin parçalanma məhsulları, təbii və süni antigenlər, haptenlər (dərman maddələri, kosmetik rənglər və s.) induksiya edir;*



*IV tip yüksək həssaslığın (LTYH) inkişaf mexanizminin sxemi*

# İmmunprofilaktika və immunterapiya

Immunologyanın bir bölməsidir - infeksiyon və qeyri-infeksiyon xəstəliklərin spesifik profilaktika və müalicə üsullarını öyrənir.

İmmunprofilaktika - orqanizmdə əmələ gələ biləcək xəstəliklərə qarşı qeyri-həssaslıq formalaşdırmaq məqsədi ilə infeksiyon xəstəliklərin törədilicilərinə və ya onların antigeninə qarşı aktiv və ya passiv immunitetin yaradılmasına yönəldilmiş tədbirlər kompleksidir.

İmmunterapiya - orqanizmdə immun sistem funksiyalarının pozğunluqlarına və inkişaf etmiş xəstəliklərin müalicəsinə yönəldilmiş tədbirlər kompleksidir.

## ***İmmunprofilaktika və immunterapiya:***

spesifik immunitet yaratmaq və ya immun sistemin fəaliyyətini aktivləşdirmək;

immun sistemin ayrı-ayrı hissələrini (həlqələrini) aktivləşdirmək və ya zəiflətmək;

immun sisteminin funksiyalarında bu və ya digər hallarda kənara çıxmalar olduqda onun işini normallaşdırmaq və s. məqsədilə tətbiq edilir.

## ***İmmunprofilaktika və immunterapiyadan:***

tibbin müxtəlif sahələrində, ilk növbədə infekzion xəstəliklərin, allergiyanın, immunpatoloji vəziyyətlərin müalicə və profilaktikasında,

birincili və ikincili immunçatışmazlıqlarda, transplantologiyada, onkologiyada və s. geniş istifadə olunur.

# **İmmunbioloji preparatlar (İBP)**

## **İmmunbioloji preparatlar:**

**mürəkkəb quruluşa malik olub** - təbiətinə, alınma xüsusiyyətlərinə, istifadəsinə və s. görə fərqlənir;

**onları birləşdirən ümumi cəhət** - birbaşa immun sistemə və ya immun sistemin köməkliyi ilə təsir etmələri, yaxud immunoloji prinsipə əsaslanan təsir mexanizmilərinə malik olmalarıdır;

**orqanizmə ilkin təsiredicisi** - mikrob hüceyrələri və onların ifrazat və ya parçalanma məhsulları (derivatlari), bu və ya digər üsullarla alınmış antigenlər, anticisimlər, immunsitokin tipli bioloji aktiv maddələr, immunkompetent hüceyrələr və s. immunreagentlərdir.

**Hal-hazırda - 5 qrup İBP istifadə edilir.**

## I qrup İBP:

diri və öldürülmüş (inaktivləşdirilmiş) mikroblardan (bakteriya, virus, göbələklər), eləcə də onların məhsullarından (derivatlari) hazırlanır,

spesifik profilaktika və müalicə üçün istifadə edilir.  
diri və ölü korpuskulyar vaksinlər,

kimyəvi vaksinlər (subvahid və molekulyar),

anatoksinlər,

bakteriofaqlar,

eubiotiklər və ya probiotiklər aiddir.

## II qrup İBP:

*spesifik anticisimlərin əsasında – hazırlanır,  
orqanizmdə passiv immunitet yaratmaq üçün istifadə  
edilir.*

*immun zərdablar,*

*immunoglobulinlər,*

*immuntoksinlər,*

*anticisim-ferment (abzimlər),*

*reseptor anticisimlər,*

*mini-anticisimlər*

**III qrup İBP: immunmodulyatorlardır,**  
*infeksiyon və qeyri-infeksiyon xəstəliklərin,  
immunçatışmazlığın müalicəsi və profilaktikasında,  
immunkorreksiyada və s. istifadə edilir.*

***ekzogen immunmodulyatorlar*** (adyuvantlar, bəzi  
antibiotiklər, antimetabolitlər, hormonlar və s.),  
***endogen immunmodulyatorlar*** (interleykinlər,  
interferonlar, timus peptidləri, mielopeptidlər və s.) aiddir.

*IV grup İBP:*  
*adaptogenlərdir,*  
*immun sistemə təsir edirlər,*  
*geniş bioloji aktivliyə malikdirlər,*  
*bitki, heyvan və digər təbiətli, mürəkkəb tərkibli kimyəvi*  
*maddələrdir.*

*jenşen,*  
*eleuterokok ekstraktı,*  
*toxumaların lizatı,*  
*bioloji aktiv qida əlavələri* (*lipidlər, polisaxaridlər,*  
*vitaminlər, mikroelementlər və s.) aiddir.*

## V grup İBP:

*infekzion və qeyri-infekzion xəstəliklərin* - spesifik və qeyri-spesifik diaqnostikası üçün müxtəlif sistemlərdən ibarət - *diaqnostik preparatlardır*,

*bunların köməkliyi ilə - antigenləri,*

- ◆ *anticisimləri,*
- ◆ *fermentləri,*
- ◆ *metabolizm məhsullarını,*
- ◆ *bioloji aktiv peptidləri,*
- ◆ *yad hüceyrələri və s. aşkar etmək mümkündür.*

## Antigenlər əsasında yaradılmış immunbioloji preparatlar (I qrup İBP)

*Antigenlər əsasında yaradılmış immunobioloji preparatlara:*

*diri və öldürülmüş mikroblardan (bakteriya, göbələk, viruslardan) hazırlanan - korpuskulyar vaksinlər;*

*kimyəvi üsullarla, onların məhsullarından hazırlanan - subvahid və ya kimyəvi vaksinlər (subhüceyrə, subvirion, molekulyar);*

*gen-mühəndisliyi ilə alınan - rekombinant vaksinlər və anatoksinlər aiddir;*

*belə preparatların orqanizmə yeridilməsi - müvafiq xəstəliklərə qarşı süni qazanılmış aktiv immunitetin (antimikrob, antitoksik) formalaşmasına səbəb olur;*

# Vaksinlər

*Mikroorganizmlərdən, onların kimyəvi komponentlərindən, həyat fəaliyyəti məhsullarından, həm də süni yolla alınan rekombinant preparatlardır.*

*İnfeksiyon xəstəliklərin - profilaktikası və müalicəsində, insan və heyvanları aktiv immunizasiya etmək üçün tətbiq edilir.*

*“Vaksin” adı, ilk dəfə L.Paster (1880) tərəfindən - mikroblardan və onların məhsullarından alınan bütün peyvənd preparatlarına verilmişdir. O, bu adı - inək çiçəyi (lat.vacca-inək) virusundan isti-fadə etməklə ilk dəfə insanları peyvənd edən E.Cennerin şərəfinə təklif etmişdir.*

## *Vaksinlər:*

*Diri vaksinlər* - zəif virulentli və ya virulentliyi zəiflədilmiş canlı mikrob hüceyrələrindən ibarətdir;

*Ölü vaksinlər* - öldürülmüş mikrob hüceyrələrindən və ya virus hissəciklərindən ibarətdir;

*Kimyəvi vaksinlər* - mikrob hüceyrələrindən kimyəvi üsullarla alınmış protektiv antigenlərdən (subvahid və molekulyar) ibarətdir;

*Anatoksinlər* - mikrob ekzotoksinlərindən alınmış spesifik antigenlərdən ibarətdir;

*Rekombinant vaksinlər* - rekombinant mikrob ştamlarından alınan antigenlərdən ibarətdir.

*Dərman formasında hazırlanmış vaksinlərin tərkibinə antigenlərlə yanaşı - stabilizatorlar, konservantlar, adyuvantlar (lat. adjuvant-köməkçi) əlavə edilir.*

**Stabilizatorlar** (*insan qanı albumini, saxaroza-aqar-jelatin məhlulu və s.*) - *antigenlərin parçalanmaması və vaksinlərin uzun müddət saxlanması üçün istifadə edilir.*


**Konservantlar** (*1:10 000 durulaşmış mertiolyat, formalin məhlulları və s.*) - *preparata təsadüfən düşmüş mikrofloranın inkişafının qarşısını almaq üçün antimikrob maddə kimi istifadə olunur.*

**Adyuvantlar** (*ammonium fosfat, zülal-polisaxarid kompleksi, muramildipeptid və s.*) - *antigenin immunogenliyini artırmaq məqsədilə bəzi vaksinlərə əlavə edilir.*

**Diri vaksinlər** - virulentliyi zəiflədilmiş bakteriyalardan (bruselloz, tulyaremiya, taun, qarayara, vərəm və s. qarşı vaksinlər) və ya viruslardan (təbii çiçək, quduzluq, polimielite, qrip, qızılca, epidemik parotit, sarı qızdırma və s. qarşı vaksinlər) hazırlanan korpuskulyar antigenlardır.

**Attenuasiyaya (zəiflədilmə) süni olaraq müxtəlif yollarla mikrob ştammlarına:**

*uzun müddət kimyəvi maddələrlə,  
fiziki amillərlə (temperatura, radiasiya) təsir etməklə;  
uzun müddət qeyri-həssas heyvan orqanizmlərində,  
yaxud digər bioobyeklərdə (toyuq embrionunda, hüceyrə kulturalarında) pasaj etməklə nail olunur.*



*Viruslardan vaksin şammları alınmasının sxemi*

Ölü (inaktivləşdirilmiş) vaksinlər - patogen mikrobla-ra (bakteriyalar və viruslara) kimyəvi maddələrlə (fenol, formaldehid, spirt və s.) və ya fiziki amillərlə (yüksek temperatura, radiasiya, ultrabənövşəyi şüalarla) müəyyən dərəcədə təsir etməklə alınan korpuskulyar antigenlərdir.

*Yüksək immunogenliyə malik vaksin ştammları süni qidalı mühitlərdə (bakteriyalar), toyuq embrionu və ya hüceyrə kulturalarında (viruslar) kultivasiya edilir.*

*Alınmış ştammların təmiz kulturası* - yuxarıda göstəri-lən amillərin təsirindən inaktivləşdirilir və konservant (bəzən müxtəlif növ adyuvantlar) əlavə edilir.

*Sonra preparatlar antigen vahidinə əsasən dozalanır - maye, yaxud liofil qurudulmuş halda qablaşdırılır.*

**Kimyəvi (subvahid) vaksinlər** - bakteriya hüceyrələrinin və virionların, protektivliyə malik komponentlərindən (antigen komplekslərinin) alınan - subvahid (subhüceyrə, subvirion) və ya molekulyar vaksinlərdir.

Bu komponentlərin alınması - II nəsil vaksinlərin: kimyəvi vaksinlərin yaradılmasına səbəb olmuşdur:

*göy-öskürəyə qarşı asellülar vaksin,*

*hemofil və meninqokokların kapsula polisaxaridlərin-dən ibarət vaksin,*

*qarın yatalağının O, H və Vi antigenlərindən ibarət vaksin,*

*xolerogen anatoksini və LPS-dən ibarət vəba vaksini, qarayaranın kapsula polisaxaridi və polipeptidindən ibarət vaksin, qripin hemaglütinin və neyraminidazadan ibarət vaksini və s. istifadə olunur.*

Anatoksin - ilk dəfə fransız alimi G.Ramon (1924) tərəfindən alınmışdır:

Difteriya ekzotoksinini - 0,3-0,4%-li formalin məhlulunda, 38-40°C-də, 3-4 həftə müddətində saxlamaqla toksin molekulunun dəyişilmiş analoqunu - anatoksin (toksoid) almışdır;

molekulyar vaksinlərin bir növü olan anatoksin - toksinemik infeksiyaların (difteriya, tetanus, botulizm, qazlı qanqrena, stafilocok, vəba və s.) aktiv immunprofilaktikasında tətbiq olunur.

*anatoksinlərlə immunizasiyadan sonra - immun reaksiyalar induksiya olunur və toksinləri neytrallaşdırıran anticisimlər - antitoksinlər əmələ gəlir.*

**Rekombinant vaksinlər** - gen-mühəndisliyi üsulları ilə alınan vaksinlərdir:


*tərkibində - yüksək immunogenliyə malik və güclü immunitet formalaşdırıan komponentlər daxildir;*

*belə vaksinlərin alınma prinsipi - patogen mikroolların protektiv antigen genlərinin (quduzluq, qrip, B hepatiti, sadə herpes virusları və s.), insan üçün qeyri-patogen və təhlükəsiz rekombinant ştammlara köçürülməsindən ibarətdir.*

*Vaksinlərin alınmasının bir-neçə variantı mövcuddur:*

*virulentlik geninin* - avirulent və ya zəif virulentli mikroorqanizmlərə köçürülməsi;

*virulentlik geninin* - qohum olmayan mikroorqanizmə köçürülməsi.



*Virus genomundan, virulentliyə səbəb olan genin “kəsilməsi” və ondan vaksin hazırlanmasının sxemi*

**Assosiyalaşdırılmış vaksinlər** - kütləvi profilaktikada, vaksinlərin və vaksinasiyanın sayını azaltmaq məqsədilə yaradılmış və yaradılma işləri hələ də davam etdirilir.

**Bu vaksinlər** - bir-neçə müxtəlif növ antigenlərdən ibarət və eyni vaxtda bir-neçə infeksiyaya qarşı immunizasiya aparmağa imkan verən preparatlardır.

**Belə vaksinlərin yaradılması** - orqanizm immun sisteminin eyni vaxtda onlarla müxtəlif antigenlərə qarşı immun cavab verə bilməsinə əsaslandırılmışdır.

## Kütləvi peyvənd üsulları

*Hal hazırda tibbi praktikada - təqribən 40-dan çox vaksin (yarısı - canlı vaksinlərdir) istifadə olunur:*

*20-yə qədəri antibakterial* (*difteriya, tetanus, göy-ös-kürək, bruselloz, tulyaremiya, taun, qarayara, vərəm və s.*);

*15-ə qədəri virus* (*təbii çiçək, quduzluq, qrip, polimielit, qızılca və s.*);

*3-ü rikketsioz* (*epidemik və endemik səpgili yatalaq, Q-qızdırması*);

*leptospiroz, leyşmanioz, malyariyaya qarşı vaksinlərdir;*  
*vaksinlə profilaktikanın müvəffəqiyyəti, yalnız vaksinin keyfiyyətindən yox - həm də əhalinin və ya risk qrupundan olanların peyvəndə cəlb olunma faizindən də asılıdır.*

Dərisəthi yeridilmə: skarifikasiya üsulundan istifadə edilir;

bəzi canlı bakterial vaksinlər (bruselloz, Q-qızdırması, qarayara, taun, tulyaremiya və s.) - bu üsulla peyvənd olunur;

saidin ön hissəsinin dərisi 70%-li spirtlə silinir - bir-neçə damla vaksin əlavə edilir;

damlanın üstündən dəri - skarifikatorla 2 paralel xətt şəklində çərtilir;

dərisəthi peyvənd üçün hazırlanmış vaksin preparatlarında - mikrob hüceyrələrinin miqdarı maksimal həddə olur;

*bu preparatların digər üsullarla yeridilməsi qadağan-*  
*dır;*

*bu preparatlar - toksik-allergik şokun inkişafına səbəb*  
*ola bilər.*


*vaksin yeridildikdən sonra - sarğı qoymaq və antisep-*  
*tiklərdən istifadə edilmir.*



1



2



3

*Vaksinin yeridilmə üsulları: 1) dərisəthi yeridilmə (sakrifikasiya); 2) dəridaxili yeridilmə; 3) dərialtı yeridilmə*

Dəridaxili yeridilmə: diri vaksinlər (BCG, tulyaremiya, təbii çiçək vaksini və s.) peyvənd olunur;

**ənənəvi yeridilmə yeri** - bazunun yuxarı-xarici səthi, saidin ön orta və bilək hissəsidir;

**BCG** - bazunun xarici səthinin yuxarı və orta 1/3 hissəsinin dərisi daxilində (dəri efirlə silinir, 0,05 mq dozada, tuberkulin şprisi ilə 0,1 ml) peyvənd edilir;

**parəpat düzgün yeridildikdə** - dəridə 7-8 mm diametrində “limon qabığı” formasında ağ papula əmələ gəlir və 15-20 dəq sonra yox olur;

**vaksin yeridildikdən sonra** - sarğı qoyulmur və antisep-tiklərdən istifadə edilmir;

**müsbat cəhətləri:** az antigen yükü, ağrısız olması;

**mənfi cəhətləri:** texnikanın mürəkkəbliyi, düzgün yeridilməmək ehtimalının olmasıdır.

Dərialtı yeridilmə: daha çox diri (qrip, qızılca-parotit - məxmərək, sarı qızdırma, meninqokok və s. polisaxarid vaksinlər) və ölü vaksinlər peyvənd olunur;


inyeksiyanın yeridilmə yeri - saidin ön hissəsi, bazunun xarici-yan səthinin yuxarı  $\frac{1}{3}$  hissəsi, budun ön-yan səthinin orta  $\frac{1}{3}$  (əvvəl və sonra 70% spirtlə silinir) hissədir;

dərialtı yeridilmiş vaksinə (qanqrenoz və streptokok anatoksinləri) qarşı reaksiya - kürək altı nahiyyədə, digər sahələrə nisbətən daha az təzahür edir;

həll olan vaksinlər - 5 gün, sorbsiya olunmuş vaksinlər - 1 ay və daha çox saxlanılır.

vaksinin immunogenliyi və immun cavabın əmələ gəlmə tezliyi bir-neçə dəfə azalır.

quduzluğşa və B hepatitinə qarşı vaksinlərin - bu yolla yeridilməsi düzgün deyil.



1

2

3

*Vaksinin əzələdaxili yeridilməsi: 1) sağrı nahiyyəsinin əzələsinə; 2 və 3) bazunun deltayabənzər əzələsinə yeridilmə*

*bu üsulla vaksinasiya - əsasən qan laxtalanması pozğunluğu olan pasientlər üçün lazımdır; belə pasientlərdə dərialtı inyeksiyada qanaxma riski - əzələdaxili yeridilməyə nisbatən kifayət qədər azdır.*

### **müsbat cəhətləri:**

- texnikanın sadəliyi,
- böyük həcmdə vaksinin yeridilməsi,
- dozanın dəqiqliyi;

### **mənfi cəhətləri:**

- aseptik qaydaların pozulma ehtimalı,
- birdəfəlik şprislərdən istifadə, ağrılı olması,
- immunitetin zəif əmələ gəlməsi,
- yerli reaksiya – qızartı, toxumanın bərkəşməsi,
- səmərəliliyin az olmasıdır.

Əzələdaxili yeridilmə: sorbsiya olunmuş vaksin preparatları (AGDT, ADT, ADT-M, AD və s.) peyvənd olunur; **bu yolla vaksinin yeridilməsi** - daha optimaldır, yəni əzələlərin qanla yaxşı təchizatı immunitetin əmələ gəlmə tezliyini və intensivliyini artırır;

**peyvənd olunma yerindən asılı olmayıaraq** - əzələdaxili inyeksiya dəri səthində perpendikulyar ( $90^0$ ) olaraq əzələyə yeridilir;

vaksin yeridilməmişdən əvvəl və sonra dəri - 70%-li etil spirti ilə silinir;

**əsas yeridilmə yerləri** - sağının yuxarı-xarici kvadrati və budun ön hissəsidir;

**bəzi preparatlar** - bazunun yan hissəsində deltayabənzər əzələyə yeridilir.

**iynəsiz üsul:** pistolet tipində iynəsiz inyektorla maye vaksinin, müvafiq dozada (0,5-1 ml), yüksək təzyiq altında şırnaqla, dəridən müəyyən dərinliyə (dəridaxili, dərialtı, əzələdaxili) yeridilməsinə əsaslanır:

***müxtəlif konstruksiyalarda*** - iynəsiz inyektorlar hazırlanmışdır;

***belə inyektorlardan istifadə etməklə*** - yaxşı təşkil olunmuş peyvənd kompaniyası 1 saatda 1200 şəxsi peyvənd edə bilir.

### **müsbat cəhətləri:**

- yüksək səmərəliliyi,
- sterilliya əməl edilməsinin sadəliyi,
- «spris infeksiyaların» (məsələn, B, C hepatitisləri və s.) ötürülməsinin istisnalığı və s..



1



2



3

*Vaksinin yeridilmə üsulları: 1-iynəsiz inyektorla yeridilmə; 2-per-oral yeridilmə; 3- intranasal yeridilmə*

**Peroral üsul:** *ən asan üsul olub, xarici örtükləri zədələmədən, ağrısız, hər hansı bir şəraitdə (poliklinikada, evdə, vağzalda, qatarda, təyyarədə və s.) mümkün olur;*

**tibbi ləvazimat** (*spirt, yod, şpris, pambıq və s.*), **elektrik enerjisi sərf etmədən** - çoxsayda insanları (1 saatda 1500 nəfərə qədər) peyvənd etməyə imkan verir;

*əfsuslar olsun ki, bu üsulla peyvənd üçün - məhdud sayda vaksinlər (canlı polimielit, təbii çiçək, ensefalit, taun, vəbaya qarşı vaksinlər) vardır;*

*digər infeksiyalara (qızılca, qrip, bruselloz, tulyaremiya, rotavirus və s.) qarşı peroral vaksinlərin də - hazırlanması nəzərdə tutulmuşdur.*

***peroral vaksinlər*** - mədə-bağırsaq traktında antigenin lokalizasiyasından asılı olaraq müxtəlif dərman formalarında - oral (maye, tablet, konfet-draje şəklində), enteral (turşuya davamlı örtüklü, jelatinli kapsulada) və ya oral-enteral (tablet formasında) hazırlanır;

**vaksinlər** - steril pipetka, xüsusi damcıladıcı və ya şprislə yeməkdən 1 saat qabaq ağıza damızdırılır;

### **müsbat cəhətləri:**

- texnikanın sadəliyi və tezliyi,
- xüsusi təhsil və hazırlığa ehtiyacın olmaması,
- dəri örtüklərinin tamlığının pozulmaması;

### **mənfi cəhətləri:**

- vaksinin tökülmə, dağılma (itki) ehtimalı,
- dozanın (parəpatin bir hissəsi işləməmiş, xeyir verməmiş nəcislə xaric olur) dəqiqlik olmamasıdır.

**İntranazal üsul:** peyvənd (buruna damızdırmaqla), əsasən hava-damcı yolla yayılan infeksiyalara (qrip, qızılca, məxmərək və s.) qarşı immuniteti formalaşdırır;

**bu zaman selikli qışalarda - immunoloji baryer yaranır,** lakin **belə immunitet davamsız olur;**

**yaranmış ümumi immunitet - orqanizmə daxil olmuş bakteriya və viruslarla mübarizədə kifayət etmir.**

**Aerozol üsul:** maye və quru vaksinlərin aerozol şəklində tənəffüs yolu vasitəsilə daxil edilməsinə əsaslanır;

**bunun üçün - peyvənd olunan şəxslər bağlı otaqda yerləşdirilir;**

**tozlandırıcının köməkliyi ilə - müəyyən vaxtda və müvafiq dozada vaksin aerozol halında otağa püskürdüür.**

**aerozol vaksin - nəfəslə yuxarı tənəffüs yollarından orqanizmin daxili mühitinə keçir;**

# Vaksinasiyanın effektliliyi

## 3 amildən:

- 1) vaksinin keyfiyyətindən, yəni immunogenliyindən;
- 2) peyvənd olunan orqanizmin vəziyyətindən;
- 3) vaksinin tətbiq sxemindən və peyvənd üsulundan asılıdır.

Vaksinin keyfiyyəti və ya immunizasiya effekti:  
onun təbiətindən, yəni antigenin immunogenlik xüsusiyyətindən;  
immunitetin xarakterindən (hüceyrəvi, humoral və s.)  
dozasından və s. asılıdır.  
antigenin dozası və əmələ gətirdiyi immunitetin gərginliyi arasında - loqarifmik asılılıq mövcuddur;

*onun miqdarı çox olarsa - daha güclü immun cavab formalaşdırır; ancaq, doza həddinin aşırılması bəzən əks reaksiyaya - **immunoloji tolerantlığa** səbəb ola bilir.*

### *Organizmin vəziyyəti:*

*- onun antigenə həssaslığı,*  
*- immunoreaktivliyi,*  
*- 1-cili və 2-cili immunçatışmazlığının olmasından və s.*  
*bütün insanlar - bir-birlərindən hər hansı bir antigenə həssaslığına görə, əhəmiyyətli dərəcədə fərqlənir;*  
*buna görə də hər hansı bir vaksin yaradılarkən - onun immunizasiya dozası (95% immunitet formalaşdırın doza) seçilir;*  
*vaksinin 2-3 dəfəlik yeridilməsi zamanı - nail olunur;*

*peyvəndin effektli olmasına* - orqanızmin immunreaktivliyi, yəni onun immun sistemindən və fizioloji vəziyyətdən asılı olaraq antigenə cavab vermə xüsusiyyəti əhəmiyyətli dərəcədə təsir göstərir;

*peyvəndin effektliliyinə* - birincili və ikincili immunçatışmazlığının olması da təsir edir;

*bu halda* - immun sistem orqanızmin müdafiəsi üçün tam cavab vermək vəziyyətində olmur;

*orqanızmin ümumi fizioloji vəziyyəti də* - ümumi və immunoloji reaktivliyə təsir edir;

*orqanızmin ümumi reaktivliyinə:*

- keyfiyyətli qidalanma (əsasən də zülalla),

- vitaminlər (əsasən A və C),
- ekoloji və sosial həyat şəraiti, peşə zərərləri,
- somatik və infeksion xəstəliklər,
- coğrafi-iqlim şəraiti də təsir edə bilir.

*Orqanizmin ümumi fizioloji vəziyyətinə təsir edən əlvərişsiz şəraitdə - antigenə tam reaksiya verməyə malik immun sistemin səviyyəsi aşağı düşür, peyvənddən sonrakıağırlaşmaların çoxalma riski artır.*

# YENİ PEYVƏND TƏQVİMİ

ÜST-ün təklifi ilə  
Səhiyyə Nazirliyi tərəfindən  
təsdiq edilmişdir

ezələdaxilinə

per-oral

Hepatit B2

Vərəm



1 gün



3-7 gün



1 ay

Difteriya  
tetanus  
göy-öskürək

Polimielit  
Hemofil  
infeksiyalar

Difteriya  
tetanus  
göy-öskürək

Polimielit  
Hemofil  
infeksiyalar

Difteriya  
tetanus  
göy-öskürək

Polimielit

Hepatit B2



3 ay



4 ay



5 ay



6 ay

Qızılca  
məxmərək  
parotit

Difteriya  
tetanus  
göy-öskürək

Difteriya  
tetanus

Vərəm

Difteriya  
tetanus  
Polimielit

Difteriya  
tetanus



12 ay



18 ay



6 yaş



7 yaş



14 yaş



18 yaş

Ancaq Mantu reaksiyası mənfi olduqda

## *Spesifik anticisimlər əsasında yaradılan immunbioloji preparatla (II qrup İBP)*

*Anticisimlər* - əsas immunreagentlərə aid olub, orqanizmin immun vəziyyətini müəyyənləşdirən bir çox immunoloji reaksiyalarda iştirak edir;

*quruluş və funksiyalarına görə* - müxtəlif olur; antigenlərin təbiətindən və xüsusiyyətlərindən asılı olaraq onlara qarşı əmələ gəlmış anticisimlər - antibakterial, antivirus, antitoksik, antitumor, antilimfositar, transplantasiya, sitotoksik, reseptor və s. ola bilər;

*anticisimlərin əsasında* - infeksiyon (bakterial, virus, toksinemik) və qeyri-infeksiyon xəstəliklərin profilaktikası, terapiyası və diaqnostikasında,

*immunologiya və digər elmlərdə* - tədqiqat məqsədilə tətbiq edilən çoxsayda immunbioloji preparatlar yaradılmışdır;

*spesifik anticisimlərdən ibarət immunbioloji preparat-lara:*

- *immun zərdablar,*
- *immunoglobulinlər,*
- *monoklonal anticisimlər,*
- *immunadgezinlər,*
- *immuntoksin,*
- *abzim aiddir.*

## İmmun zərdablar

*İnfeksiyon xəstəliklərin - müalicə və profilaktikasında artıq 125 ildən çoxdur istifadə edilir.*

*İlk dəfə fransız alimlərii E.Ru və A.Jersen (1888) - difteriya törədicisinin bioloji “zəhər” (toksin) ifraz etdiyini və onun xəstəliyin inkişafında iştirak etdiyini aşkar etmişlər.*

*Sonra alman alimi E.Berinq, yapon tədqiqatçısı C.Kitazato (1890) - laborator heyvanlarına difteriya toksinini azacıq dozalarda təkrar yeritməklə difteriya əleyhinə antitoksik zərdab almışlar.*

*Onlar zərdabda olan antitoksinin, həm xəstələnənlər-də, həm də zərdab yeridilən sağlam şəxslərdə - difteriya əleyhinə immunitetin formalaşdığını sübut etmişlər.*

*Hal-hazırda - difteriya, tetanus, qazlı qanqrena, botulizm, qarın yatalağı, dizenteriya, tauna və s. bakteriya və virus (qrip, qızılca, quduzluğa və s.) xəstəliklərinin müalicə və profilaktikası üçün immun müalicə zərdabları işlənilib hazırlanmışdır.*

### *İmmun zərdablar:*


*tərkibində hazır anticiplər olan bioloji preparatlardır; insanlarda passiv - antitoksik, antibakterial və ya antivirus immuniteti yaratmaq (profilaktika üçün) və bir-çox infeksiyon xəstəliklərin müalicəsi üçün tətbiq edilir; təsir mexanizmi - onların tərkibindəki spesifik anticiplərin müvafiq mikroorqanizmləri və onların toksinləri ni neytrallaşması ilə əlaqədardır; seroprofilaktika və seroterapiyada istifadə olunur;*

***birinci halda - preparatlar yoluxma güman olunduqda və ya bilavasitə yoluxmadan sonra, hələ xəstəliyin əlamətləri müşahidə olunmadığı və orqanizmi yoluxmadan qoruyan anticisimlərinin əmələ gəlmədiyi vaxt yeridilir;***

***ikinci halda - preparatlar müalicə məqsədilə, toksinin neytrallaşması və antimikrob müdafiənin gücləndirilməsi üçün yeridilir;***

***müalicə zərdablarından istifadə olunması** - orqanizm öz müdafiəsini təmin edə bilmədiyi hallarda, yüksək dozada əzələ daxilinə (bəzən - venadaxili) yeridilir;*

***profilaktika məqsədilə istifadə edilən preparatların dozası əhəmiyyətli dərəcədə az olur** - əzələdaxili yeridilir, təsiri daxil edildikdən sonra dərhal başlayır, təsir müddəti orqanizmdə saxlanılması dövrüñə (15-20 gün) görə məhduddur, təkrar yeridilmə tələb edir.*



*Qanın tərkibi*

*Alınmasına görə 2 qrupa bölünür:*

*1) heteroloji zərdablar - hiperimmunizasiya edilmiş heyvanların qanından alınır;*

*2) homoloji zərdablar - xəstəlik keçirmiş və ya peyvənd olunmuş insanların qanından alınır;*

### *Heteroloji preparatlar:*

*insan orqanizmi üçün - yad antigendir;*

*onların tətbiqi zamanı əmələ gələn spesifik anticisimlər - yalnız mikroblastların və ya onların toksinlərinin təsirini neytrallaşdırır;*

*həm də - ağır allergik reaksiyalar törədə bilər;*

*bu zərdablar - biofabriklərdə hazırlanır;*

*bu məqsədlə - produsent kimi daha çox atlardan (bəzən öküz, qatır, donuz və s. heyvanlardan) istifadə edilir;*

*heyvanlar - artan dozada spesifik antigenlərlə (anatoksin, bakteriya, virus və onların antigenləri) hiperimmunizasiya (dəfələrlə, intensiv immunizasiya) olunur;*

*immunizasiyanın sxemi* - antigenin növündən və produsent heyvandan asılı olur;


*antigenin* - yeridilmə vaxtına, miqdarına (dozasına);

*immunizasiya siklləri arası fasıləyə* və s. görə fərqlənir; *immunizasiya edilmiş heyvanın qan zərdabında - maksimal səviyyədə spesifik anticisimlərin əmələ gəldiyi müəyyən olunur;*


*anticisim əmələ gəlmənin zirvə (pik) dövründə* - antigenin axırıncı yeridilməsindən 7-10 gün sonra heyvandan (6 ml/kq-a qədər) qan alınır.



Tetanus anatoksinini



İmmunizasiya olunan at



İmmun at qanı zərdabı  
(tetanus antitoksini)



Pasient



Müdafia  
olunan  
pasient

*qan* - formalı elementlərdən, fibrin zülalından azad edilərək zərdabı alınır, *ballast maddələrdən* - fermentləşdirmə və dializ üsulu ilə təmizlənilir; *anticisimlərin* - konsentrasiyası standartlaşdırılır, sterilliyi, zərərsizliyi, apirogenliyi, aktivliyi - müəyyən edilir;

*konservant əlavə edilməklə - heteroloji zərdab preparatı hazırlanır.*

*heteroloji zərdab alınmasının üstün cəhətləri:*

- heyvanları hiperimmunizasiya etdiğdə - zərdabda yüksək konsentrasiyada *anticisimlər* toplanır;
- heyvanların seçilməsində - məhdudiyyətlər olmur.

## Homoloji zərdablar:

*xəstəlik keçirmiş (qızılca, parotit, məxmərək və s.) - şəxslərin qanından alınır;*

*donor insanlar* - immunizasiya edilir (tetanus, botulizmə və s. qarşı) və onların qanından alınır;

*plasentar, abort qanından* (keçirilmiş xəstəliklər və peyvəndlər nəticəsində tərkibində infekzion xəstəliklərin törədici lərinə qarşı antikisimlər olur) alınır;

*qan* - yuxarıda göstərilmiş qaydada işlənilir, təmizlənir və **homoloji immun zərdab** alınır.

*bu yolla homoloji zərdabların alınması* - bir sıra problemlər yaradır;

*donorların seçilməsi və immunizasiyası* - böyük çətinliklə başa gəlir.

*Zərdab preparatlari - yeridildikdən bir-neçə saat sonra  
immunitet formalaşır:*

*heteroloji zərdabdan sonra immunitet - 2-3 həftə,  
homoloji zərdabdan sonra immunitet - 4-5 həftə  
saxlanılır.*

*İmmun zərdabların təsir obyektlərinə görə 4 növü var:*

- 1) antitoksik (difteriya, tetanus, botulizm, qazlı qanqrena və s. toksinlərinə qarşı antitoksik anticisimlər);*
- 2) antibakterial (qarın yatalağı, dizenteriya, taun, göyökürək və s. bakteriyalara qarşı anticisimlər);*
- 3) antivirus (qızılca, qrip, quduzluq və s. viruslara qarşı anticisimlər);*
- 4) qarışlıq (bakteriyalara və onların toksinlərinə qarşı anticisimlər) - immun zərdablar ayırd edilir.*

*Antitoksik zərdablar almaq üçün - atlar, müvafiq antoksinlə hiperimmunizasiya edilir.*

*Antibakterial və antivirus zərdablar almaq üçün - atlar, öldürülmüş müvafiq bakteriyalar və viruslar və ya onların antigenləri ilə hiperimmunizasiya edilir.*

*Alınmış immun zərdablar* - ballast maddələrdən təmizlənir, titrlənir və tərkibindəki anticisimlər konsentrasiyalasdırılır.

*Antitoksik zərdabin gücü* - müəyyən dozada toksini neytrallaşdırmaq qabiliyyətinə malik miqdardır:

*antitoksik vahidlə* (AV) və ya *beynəlxalq vahidlə* (BV) ölçülür;

*1 AV və ya BV* - müəyyən miqdar toksinin Dlm-ni neytrallaşdırıran zərdabin ən az miqdarıdır;

*difteriya əleyhinə zərdabin 1 AV* - çəkisi 250 q olan də-niz donuzunu öldürən (1 Dlm) difteriya toksininin 100 Dlm-ni neytrallaşdırıran miqdardır;

*tetanus əleyhinə zərdabin 1 AV* - çəkisi 20 q olan ağ siçanı öldürən (1 Dlm) tetanus toksininin 1000 Dlm-ni neytrallaşdırıran miqdardır.

**DİQQƏTİNİZƏ GÖRƏ  
TƏŞƏKKÜR  
EDİRƏM!**